

"Hər insan öz yaddaşının məhsuludur. Xalqın yaddası isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratır; ədəbiyyat xalqı və milləti yaradır".

Ulyam Folkner

Görkəmli yazıçı Mirzə İbrahimov Xalid Əlimirzəyev haqqında: "Vətənə, millətə tə-



mənnasız xidmətin bir növü də ziyanlılıqdır.

Hər bir elmi əsərin, hətta adı bir məqalənin qiyməti və əhəmiyyəti də nəzərdən keçirilən obyekti barədə yeni fikir söyləməkdir, ona daha dərinəndə nəzər salmaqdır.

Bu baxımdan Xalid Əlimirzəyevin Cəlil Məmmədquluzadənin dramaturgiyasını barədə aparlığı elmi tədqiqatı diqqətləyişdir. Cəlil Məmmədquluzadə dramaturgiyasını tədqiq etmək, onun milli dirçəliş, oyanışa göstərdiyi xidmət iraliyə doğru atılmış bir addimdur. Əvvəla, Xalid Əlimirzəyevin Cəlil Məmmədquluzadənin dramaturgiyasını geniş və küll halında tədqiq edən ilk elmi əsər olduğunu qeyd etmək lazımdır.

Doğrudur, C. Məmmədquluzadənin dramaturgiyası haqqında buna qədər çox elmi tədqiqat işi aparılıb və məqalələr yazılıb. "Ölülər", "Anamın kitabı" əsərləri ətraflı təhlil olunub, əsərlərdəki surətlər haqqında müxtəlif maraqlı fikirlər söylənilib. Lakin X. Əlimirzəyev yeni yazdığı monografiyada ondan əvvəlki tədqiqatları nəzərə alıb, mübahisəli məsələlər barədə öz rəyini söyləyib. Yaziçinin dolğun içtimai manalı və yüksək bədii keyfiyyətli dramaturgiyasını dəha dərinəndə və sistemli şəkildə tədqiq edib. Müəllif böyük ədibin yaradıcılığının, xüsusən onun dramaturgiyasının elmi-estetik xüsusiyyətlərini və müsbət keyfiyyətlərini dolğun izah edib. Azərbaycan realist və inqilabi - demokratik ədəbiyyatının inkişafındakı rolunu və əhəmiyyətini yüksək qiymətləndirib.

Xalid Əlimirzəyev Cəlil Məmmədquluzadənin yaradıcılığının ümum possibilità məhiyyətini, yüksək humanizm prinsiplərini, demokratizmini, əsrin mütərəqqi ideyalarit ilə zəhmətkeş xalqın ideal və arzuları ilə üzvi bağlılığını yüksək səviyyədə qeyd edib".

Məşhur yazıçıımız İlyas Əfendiye: "Mən Xalid Əlimirzəyevi on ildən artıq bir zamandır ki, tanıyıram. O əvvəllər hekayə və öncəklər yazırırdı. Mən bunların bəzilərini mətbuatdan oxumışam. Bu kiçik əsərlərdə müəllifin hayatı duymaq, bədii ədəbiyyat üçün zəruri məsələlər nüfuz etmək qabiliyyəti hiss edirəm. Lakin o, sonralar osasan nəzəri-təngidə məqalələr yazmağa başladı... X. Əlimirzəyevin məqalələrində mənənə an çok xoş galan müəllifin səmimiyyəti və əsərlərdəki bədii həqiqəti ortaya çıxarmaq bacarığıdır. Bunların hər ikisi eyni dərəcədə qiymətlidir. O, bədii əsərlərdəki söz attı mənaları, müəllifin nə demək istədiyini və buna nə dərəcədə müvəffəq ola bildiyini elmi-nəzəri əsərlərlə şərh etməyi bacarır"...

Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev: "Mən Xalid Əlimirzəyevi, iste-

miyyətə deməliyəm ki, X. Əlimirzəyevin tədqiqatı Mirzə Cəlin dramaturgiyası haqqında yəzilən əsərlər içərisində yeniliyi, orijinallığı ilə seçilir və diqqəti calb edir".

Həyat təzadalarla doludur. Bəzən elə olur ki, heç kimin tanımıdırı ucqar bir kənd özünü hansısa bir övladının sayesində olkeboyu tanınır, bu kəndə şan-söhret getirir. Tarixən həmişə belə olub,indi də belədir. Elm adamları, alimlər bütün zamanlarda hörmətlə, ehtirama layiq olmuşlar, başqalarına nümunə göstərmişlər.

Alimlərin, pedagoqların ömrü şam ömrünə bənzəyir. Bu insanlar öz heyatlarını şam kimi elm yolunda, insanlıq yolunda şam kimi gilə-gilə eridir, geləcək nesillərin yoluna işq saçırlar. Artıq altı ildir ki, aramızda olmayan, lakin həmişə yeri boş görünən görkəmli alim, böyük insan Xalid Əlimirzəyev də belə bir mənəli ömür yaşayıb. Heyatının böyük bir hissəsini vətənəne,

dində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illeri çətin dövrə - Büyük Vətən müharibəsi illerində, acliq illerində təsadüf etsə də, oxumaq həvesi bu gəncin qəlbini bir

dayaq durub, bürdəməyə qoymayıb. Bu gün də universitetin adlı-sanlı neçə-neçə məzunu Xalid müəllimi hörmət və ehtiramla yad edirlər.

Xalid müəllim böyük de-



Soldan ayaga: E.Həmidov, E.Qocayev, R.Kişiyev, İ.Əlimirzəyev, N.Babayev, R.Hacıyev

Soldan oturulanlar: M.Abbasov, F.Əlimirzəyev, X.Əlimirzəyev, O.Əlimirzəyev, B.Əlimirzəyev

an da olsun tərk etməyib. Hər cür çetinliyi sına gərərək qonşu Mirzəbəyli kəndində natamam orta təhsil alıb. 1947-ci ilde Bakı Dəmiryolu Texnikumu daxil olaraq, 1951-ci ilde texnikumu əla qiymətlərlə

mokrat Cəlil Məmmədquluzadə adəbi irscheinin sehrinə düşməsdü, desək, yanılmarıq. 1972-ci ilde müdafiə etdiyi doktorluq işi də böyük ədibin yaradıcılığına, dramaturgiyasına həsr olunub. Filologiya

Xalid Əlimirzəyev-90

dadlı dostumu, ədəbiyyat cəbhəsinin fəal və qeyrətli mücahidini hesab edirəm... Cavan ədəbiyyatınlardan arasında öz qüdrəti, elmi fəaliyyəti, təhlil bacarığı və ədəbi-bədii zövqü ilə seçilən X. Əlimirzəyev Cəlil Məmmədquluzadənin bütün səhnə əsərlərini tədqiq obyekti götürüb, bu əsərlərin həm iciti-

xalqına həsr edib. Xalid Əlimirzəyevin yaradıcılığı, elmi fəaliyyəti çox sahəli ve hərtərəfli olub. Yaradıcılığına bədii əsərlərlə başlasa da, sonralar elmin cəzibəsi onu özüne möhkəm cəlb edib, adı aspirantdan akademik səviyyəsinə qədər yüksəlib. İftixarla qeyd etmək lazı-



Xalid Əlimirzəyev qızları və gəlini Solmaz xanımla (sagdan birinci)

mai məzmunu, həm də bədii sahnəkarlıq keyfiyyətlərini diqqətlə öyrənib, dəqiq műsəkkəni edinən düzgün elmi natiqələrə gəlib, onlar haqqında ədəbiyyatınlardan inqiləmənən əldən əldən əsərlərə tanış olan hər bir oxucu aydın hiss edir ki, ədibin əsərlərində ümumi hökm və mülahizələrdən çox, konkret təhlil, yeni və orijinal fikir üstünlük təşkil edir. Səmi-

dir ki, Xalid müəllim tekce doğulub boy-a-başa çatdı. Qəmərvan kəndinə deyil, bütün Qəbələ torpağınə şöhrət getirib. Xalid müəllim bərkətli, füsunkar diyarın yetişdirdiyi akademik kimi, rayonun şəhərli tarixini bəzəyir. Alimin heyat yolu bugünkü və sabahki nəsiller üçün de ibretamıdır.

Xalid müəllim 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun səfəli Qəmərvan kə-

bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

Universitet illerində görkəmli alimlərdən aldığı dərsler onda elma dərin maraq oydı.

Ancaq o dövrün öz qanunlarıvardı, ali məktəbi bitirən hər bir gənc təyinat yerinə gedib, en azı 3 il orada işləməli idi. Xalid müəllim də 1957-ci ilde təyinatla Qəbələ rayonunun Hacallı kəndində müəllim kimi əmək fəaliyyətine başlayıb. Az sonra məktəbin dərs hissə müdürü təyin olunub.

Lakin Xalid müəllimi dəha çox elmin sirləri özüne cəzb edirdi. Təyinat müddəti bitən kimi Xalid müəllim öz arzularının ünvanına, Azərbaycan Dövlət Universitetinə üz tutub. 1960-ci ildə əvvəlcə aspirant, müəllim, baş müəllim, sonra isə dosent kimi çalışıb.

Böyük demokrat Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı daim Xalid Əlimirzəyevi cəlb edib. Ona görə də Xalid müəllim özünün ilk elmi işini Cəlil Məmmədquluzadənin ədəbi-təngidli görüşlərinə həsr edərək, bu mövzuda namizədlik disertasiyası müdafiə edib (1964).

Xalid müəllim Universitetdə dərs dediyi illerde neçəneçə istedadlı gəncin elindən tutub elmi köməklik göstərib. Xüsusiəl maddi imkanı zəlf olan ailələrin övladlarına arxa-

elmlər doktoru, professor Xalid Əlimirzəyev ömrünün en gözəl çağlarını universitetdə alim-filoloqların yetişməsinə həsr edib. 2010-cu ildən ömrünün sonuna kimi isə akademik adını şəhərə daşıyb.

Qeyd etdiyimiz kimi, elm adəmi olan Xalid Əlimirzəyev hər zaman karyera, vəzifə arzusundan uzaq olub. O, 1992-ci ildə yüksək rütbəli vəzifəyə Tehsil nazirinin birinci müavini vəzifəsinə təyin olunsa da, az sonra 1993-cü ildə öz xahişi ilə bu vəzifəni tərk edib, yənidən elm sahəsinə üz tutub.

Xalid Əlimirzəyevin ilk metbu hekayesi "Peşmanlıq" 1955-ci ildə, "Gəncliyin səsi" almanaxında ilk elmi məqaləsi isə, 1962-ci ildə "Azərbaycan" jurnalında dərc edilib. Bundan sonra hekaye, öncək və publisist yazıları dövrü mətbuatda işləq üzü görüb. "Səadət sorağında" pyesi Akademik Dram Teatrında, "Daşa dönmüşlər" əsəri Bələdiyyə Teatrında tamaşaçı qoymulub. Klassik və müasir edəbiyyatın edəbi-nəzəri problemlərinə, mədəni işlər dair 300-e yaxın elmi, 250-dən çox publisist yazıları dərc edilib.

Bir sıra ictimai təşkilatın müdafiə siralarının, Akademik Dram Teatrının bədii şurasının üzvü olub.

Əsərləri:

1. *Ədəbi qeydlər, Bakı Gənclik 1975;*
2. *Problemlər və xarakterlər dramaturgiyası, Bakı Yazıçı 1979;*
3. *"Bədii həqiqət uğrunda", Bakı Yazıçı nəşriyyatı;*
4. *"C. Məmmədquluzadənin ədəbi-tənqidü görüsələri"*
5. *"Dramaturgiyamızda ideal qəhrəman", Bakı ADU-nın nəşri 1995;*
6. *"Ədəbiyyat və ədəbiyyat nəzəriyyəsinin elmi-metodoloji prinsipləri". Bakı, Elm 1999;*
7. *"Kitabi-Dədə Qorqud? da-*


Xalid Əlimirzayev 80 illiyinə həsr olunmuş mahnı

"Qəbələnin fəxrисən"

Qəbələnin fəxrисən,
Canlı bir tarixsən
Alımlar yetirmisən
Sən, Xalid müəllim.

Dağlar qədər ucasan
Kim deyir ki, qocasan
Səksən yaşında cavansan
Sən, Xalid müəllim.

Parladın öz elinlə
Ucaldın əməlinlə
Seçildin qələminlə



Xalid Əlimirzayev tələbələri ilə

stanında şəxsiyyət və cəmiyyət problemi" - Bakı, Elm nəşriyyatı;

8. *Siyasət və əxlaq, Bakı Gənclik? nəşriyyatı;*

9. *"Nizami Gəncəvinin insan konsepsiyası", Bakı Gənclik;*

10. *"Dramaturgiya, teatr və səhnə sənəti", Bakı Gəncliknəş-*

Sən, Xalid müəllim.

*Səksəni yola salırsan
Eldən ilham alırsan
Xalqa arxalanırsan
Sən, Xalid müəllim.*

*Gəldik təbrik eyləyək
Nəğmə qoşaqsöz deyək*



nəşriyyatı;

11. *"Klassiklərimizin ideal və sənət dünyası, Bakı, Gənclik;*

12. *"Mənəvi borc" (Mir Cəlal haqqında xatirələr) Bakı, Nurlannəşriyyatı;*

13. *"M. F. Axundovun ideal və sənət dünyası" – Bakı, "Nurlan" nəşriyyatı;*

14. *"Bələdçi" (Seçilmiş əsərlər) B. Adıloğlu 2008;*

15. *"Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları", Bakı, "Nurlan", 2008-ci il.*

Böyük alim Xalid Əlimirzayev 30 yanvar 2016-ci ildə dünyasını dəyişib. Allahdan rəhmət diləyir, qəbri nurlu olsun,- deyirik.

Yəqin, qədirbilən xalqımız akademik Xalid Əlimirzə oğlu Əlimirzayevin adını yaxın zamanda əbədiləşdirəcəkdir

*Bir ağızdan söyləyək
Səksən yaşın mübarək!*

*Gözəl insan atasan,
Mehriban bir babasan
Yüz yaşa çatasan
Sən Xalid müəllim.*



Ferman Əzizli